

Qarabağ xanlığının sonuncu hökmдарı

Onun həyatı tarixin qovğalarında keçdi. Mehdiqulu xan məşhur Cavanşirlər nəslindəndi. Atası İbrahimxəlil Qarabağın xanı idi. Mehdiqulu xan ana tərəfdən də xan nəslindəndi. Anası Xurşid Bəyim Gəncə xanı Cavad xanın qızı, Şahverdi xan Ziyadogluğunun nəvəsi idi.

Mehdiqulu xan Cavanşir Şuşada dünayaya göz açıb. Təvəllüdü bir sırə mənbələrdə 1763-cü il yazılıb. Ancaq Sisianovun 1805-ci ilin noyabrında verdiyi hesabatda Mehdiqulu xanın həmin vaxt otuz üç yaşı olduğu qeyd edilib. Bu məlumat onun 1772-ci ildə dünayaya gəldiyini söyləməyə əsas verir.

O, Qacrlara qarşı döyüsdə iştirak edib. 1797-ci ildə Ağa Məhəmməd şah Qacar Şuşada öldürülüb. Yaranmış qarşıqlıqdan istifadə edən Mehdiqulu xanın əmisi Mehrəli bəyin oğlu Məhəmməd bəy Qarabağda hakimiyyəti ələ keçirdi. Lakin o, xanlıq taxtında yerini möhkəmlədə bilməyib...

Mehdiqulu xan ögey qardaşı Məhəmmədhəsən ağa Cavanşirə birgə əmisioğlu Məhəmməd bəyi təqib etmək üçün göndərilib.

1805-ci ildə Qarabağ xanlığı ilə Rusiya imperiyası arasında Kürəkçay müqaviləsi imzalandıqdan sonra Mehdiqulu xana Rusiya imperiyasının generalı rütbəsi verildi. Müqaviləyə əsasən, Rusiya İbrahimxəlil xanı Qarabağın xanı, oğlu Mehdiqulunu onun varisi olaraq rəsmən tanıyb.

Atası Mehdiqulu xanı Bakı üzərinə yürüş eden Sisianova qatılmaq üçün göndərir. Amma 1805-ci il yanvarın 19-da qardaşı Məhəmmədhəsən ağanın ölümündən sonra Mehdiqulu xan Qarabağa qayıdır.

1806-ci il iyunun 12-də atası İbrahim xan Şuşa yaxınlığında "Xan bağı"nda 17 nəfər ailə üzvü ilə birlikdə rus mayoru Lisaneviçin

dəstəsi tərəfindən qətlə yetirildi. Bu faciədən sonra Mehdiqulu rus generalı İvan Qudoviç tərəfindən Qarabağın yeni xanı olaraq tanındı.

Həmin il sentyabrın 10-da Rusiya imperatoru I Aleksandr "Mehdiqulu xana ali sərəncam və Qarabağ əhlinə vədlər" adlı fərman imzaladı. Fərmanda Qarabağ xanı kimi təsdiq edilən Mehdiqulu xana hakimiyyət rəmzi kimi fəxri bayraq və qılınc göndərilməsi qeyd olundu. Həmin bayraq bir il sonra - 1807-ci ildə Mehdiqulu xana təqdim edildi.

Mehdiqulu xan 1806-ci il sentyabrın 13-də rəsmən xanlığa başladı. Noyabrda 11-də Mehdiqulu xan Tiflisə sefər etdi. İvan Qudoviçlə görüşdü. Rus imperatoru I Aleksandra sadıq qalacağına andı idi. 1807-ci il yanvarın 7-də xariçi işlər naziri Andreas Eberhard fon Budburqun əmri ilə İvan Qudoviç tərəfindən kraliyyət insiqnasi ilə mükafatlandırıldı.

Tarixi mənbələrdə qeyd olunur ki, Zaqqafqaziyada müsəlman əyalətlərinin raisi general V.Q.Madatovun təzyiqi və araqarışdırıcı hərəkətləri nəticəsində Mehdiqulu xan Qarabağı tərk edərək İranə qaçıır.

Mehdiqulu xan 1827-ci il iyunun 8-de İvane Abxazi və Mirzə Adıgözəl bəyin vasitəciliyi ilə Rusiya ilə münasibətləri yenidən düzəltildikdən sonra Qarabağa qayıtdı.

Qarabağ xanlığı 1822-ci ildə leğv olunsa da, Mehdiqulu xanın titulu saxlanıldı. Adı tarixə Qarabağ xanlığının sonuncu xanı kimi yazılımış Mehdiqulu xan Cavanşir



ömrünün qalan hissəsini Şahbulaq yaxınlığında yaşadı. O, 1845-ci il mayın 14-də dünyadan köcdü. Ağdamda ailə məzarlığı olan İmarət qəbiristanlığında torpağa tapşırıldı.

1838-ci il oktyabrın 30-da imperator I Nikolay Qarabağ xanlanının fəxri bayraqdan hakimiyyət rəmzi kimi istifadə etmək hüququnu təsdiqləmişdi. Ancaq 1845-ci ildə Mehdiqulu xan vəfat edəndən sonra Qarabağın idarəciliyinin rus məmurlarına tapşırılması ilə imperiya vədinə əməl etmədi.

Mehdiqulu xan Cavanşirə göndərilmiş fəxri bayraq isə sonralar mühafizə olunması üçün Tiflisdəki Qafqaz Hərbi Tarix Muzeyinə təhvil verildi. 1913-1917-ci illərdə ilk dəfə ictimaiyyət nümayiş etdirildi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə bayrağın vətənə qaytarılması istiqamətində iş aparıldı. Lakin Cümhuriyyətin süquta uğraması ilə bu məsələ həll olunmamış qaldı. 1928-ci ildə Azərbaycan Tarixi Muzeyinin direktoru Davud Şərifov bayrağın qaytarılmasına nail oldu. Hazırda bayraq Milli Azərbaycan Tarixi Muzeyində qorunur...

Mehdiqulu xanın yegane övladı, Xan qızı kimi tanınan Xurşidbanu Natəvan Qarabağ xanlığının sonuncu vərəsəsi olsa da, ona nə xanlıq, nə də taxt-tac çatdı. Xurşidbanu Natəvanın adı şair, rəssam, xeyriyyəçi kimi Azərbaycan tarixində qaldı.

**Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"**